

UOT 621.313

**MAQNİT QEYRİ-SİMMETRİYASI OLAN ÜÇFAZLI  
ELEKTROMAQNİT VİBROTƏSİRLƏNDİRİCİNİN  
PARAMETRLƏRİNİN TƏYİNİ**


**MƏMMƏDOV F.İ., HÜSEYNOV R.A., HACIYEV N.İ.**

*Sumqayıt Dövlət Universiteti*

Üçfazlı elektromaqnit vibrotəsirləndiricinin maqnit sistemində olan qeyri-simmetriklik tədqiq edilmişdir. Maqnit qeyri-simmetrikliliyini nəzərə almaqla qurğunun maqnit sahə gərginlikləri və maqnit selləri kimi parametrləri təyin olunmuşdur. Hər bir fazada maqnit sisteminin qeyri-simmetrikliliyindən yaranan əlavə faz sürüşməsinin sistemin həndəsi ölçülərindən asılılığını xarakterizə edən ifadələr alınmışdır.


Sənayenin müxtəlif sahələrində istifadə olunan avtomatik idarə sistemlərində üçfazlı elektromaqnit tipli vibrotəsirləndiricilər geniş tətbiq olunur. Belə vibrotəsirləndiricilərin iş rejimində qeyri normallığa tez-tez təsadüf edilir. Aparılan tədqiqatlaraxtarışlar nəticəsində müəyyən edilmişdir ki, vibrotəsirləndiricilərdə qeyri-normal iş rejiminin yaranması, onların maqnit sistemində maqnit qeyri-simmetrikliliyinin mövcud olması ilə əlaqədardır [1]. Bununla əlaqədar olaraq təqdim olunan məqalədə maqnit qeyri-simmetrikliliyini nəzərə almaqla elektromaqnit vibrotəsirləndiricinin maqnit sahə gərginliklərinin və maqnit sellərinin təyin olunmasına baxılır.

Tədqiq olunan qurğunun maqnit sistemi şəkil 1-də verilibdir. Qurğunun maqnit dövrəsi «III»-şəkilli tərpənməz ferromaqnit nüvədən və hərəkət edən lövbərdən ibarətdir. Burada 4 lövbəri 5 və 6 yayları vəsiyəsilə qurğunun tərpənməz gövdəsinə elə bərkidilir ki, o təsirləndirici elektromaqnitlərin dərti qüvvəsinin təsirindən hərəkət etdirilə bilsin. 1, 2, 3 çubuqları üzərində qurğunun faz dolaqları 7, 8, 9 yerləşdirilir. Çubuqların hündürlüyü  $h$  və aralarındaki məsafə  $2d$ -yə bərabər götürülür.



Şək.1. Üçfazlı elektromaqnit vibrotəsirləndiricinin maqnit sistemi

Faza dolaqları öz aralarında ulduz sxemi üzrə birləşdirilir. Burada fazaların maqnit hərəkət etdirici qüvvələrini  $F_A$ ,  $F_B$ ,  $F_C$  ilə işarə edirik. Hər bir fazanın çubuğundan keçən və faz dolaqlarını kəsən maqnit sellərini tapmaq üçün əvvəlcə çubuqların bir-birinə baxan səthlərində maqnit sahə gərginliklərinin təyin olunmasına baxaq. Bu məqsədlə qondarma metodundan istifadə etməyi məqsədə uyğun hesab edirik [2]. Burada hər bir fazanın ayrı-ayrı çubuqlarda yaratdığı maqnit selləri təpilir və sonra çubuqlardakı yekun maqnit seli həmin maqnit sellərinin cəbri cəmi kimi götürülür. Şəkil 2 a-da A fazasının, şəkil 2 b-də B fazasının və şəkil 2 c-də C fazasının təsirindən yaranan maqnit sahə gərginlikləri və maqnit selləri göstərilmişdir.



Şək. 2.

Hər bir şəkildə göstərilmiş 1-2-3-4-5-6-1 və 1'-2'-3'-4'-5'-6'-1' qapalı konturlarına tam cərəyan qanununu və ayrı-ayrı en kəsiklərə maqnit selinin arasıkəsilməməzlik prinsipini tətbiq etmiş olsaq, şəkil 2 a üçün:

$$\dot{H}_{56}^a = \frac{\dot{F}_A}{2[h + \mu\delta + (h + 4d + \mu\delta)a_{1a}]} \left( 2a_{1a} + \frac{h + \mu\delta}{h + 4d + \mu\delta} \right); \quad (1)$$

$$\dot{H}_{34}^a = \frac{\dot{F}_A}{2[h + \mu\delta + (h + 4d + \mu\delta)a_{1a}]}; \quad (2)$$

$$\dot{H}_{3'4'}^a = \frac{\dot{F}_A}{2[h + \mu\delta + (h + 4d + \mu\delta)a_{1a}]} \cdot \frac{h + \mu\delta}{h + 4d + \mu\delta} \quad (3)$$

ifadələrini alarıq. Burada  $a_{1a} = \frac{th\left(p \frac{a}{2}\right)}{1 - e^{-pa}}$ .

(1), (2), (3) ifadələri əsasında çubuqlardan axan maqnit selləri uyğun olaraq aşağıdakı kimi təyin edilir:

$$\dot{\Phi}_1^a = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \cdot \dot{H}_{56}^a; \quad (4)$$

$$\dot{\Phi}_2^a = 2\mu\mu_0 \frac{b}{p} th\left(p \frac{a}{2}\right) \cdot \dot{H}_{34}^a; \quad (5)$$

$$\dot{\Phi}_3^a = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \cdot \dot{H}_{3'4'}^a. \quad (6)$$

Burada  $b$ -nüvənin qalınlığıdır;  $p = \sqrt{j\omega\omega\gamma\mu_0} = \sqrt{\frac{\omega\gamma\mu\mu_0}{2}}e^{j45^\circ}$ ;  $\omega$  - qidalandırıcı gərginliyin bucaq tezliyi;  $\gamma$  - nüvənin xüsusi keçiriciliyi;  $\mu, \mu_0$  - uyğun olaraq nüvənin nisbi və boşluğun mütləq maqnit nüfuzluğu əmsalıdır.

Tam cərəyan qanununu və maqnit sellinin arasıkəsilməməzlik prinsipini şəkil 2 b və şəkil 2 c-yə tətbiq etmiş olsaq:

$$\dot{H}_{56}^b = \dot{H}_{3'4'}^b = \frac{\dot{F}_B a_{1a}}{(h + 4d + \mu\delta)a_{1a} + \mu\delta + h} \quad (7)$$

$$\dot{H}_{34}^b = \frac{\dot{F}_B}{(h + 4d + \mu\delta)a_{1a} + \mu\delta + h} \quad (8)$$

ifadələrini alarıq.

(1), (2), (3) ifadələrində  $\dot{F}_A$  əvəzinə  $\dot{F}_C$  yazmaqla C fazasına aid olan maqnit sahə gərginlikləri üçün uyğun olaraq  $\dot{H}_{3'4'}^c, \dot{H}_{34}^c$  və  $\dot{H}_{56}^c$  alınır. Bu maqnit sahə gərginliklərinə uyğun maqnit selləri təyin edilir. Beləliklə (7), (8) ifadələrinə uyğun B fazasının cərəyanının yaratdığı  $\dot{\Phi}_1^b, \dot{\Phi}_2^b, \dot{\Phi}_3^b$  maqnit selləri və  $\dot{H}_{3'4'}^c, \dot{H}_{34}^c, \dot{H}_{56}^c$  maqnit sahə gərginliklərinə uyğun C fazasının cərəyanının yaratdığı  $\dot{\Phi}_1^c, \dot{\Phi}_2^c, \dot{\Phi}_3^c$  maqnit selləri tapılır. Həmin maqnit selləri aşağıdakı kimi ifadə olunur:

$$\dot{\Phi}_1^b = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \dot{H}_{56}^b; \quad (9)$$

$$\dot{\Phi}_2^b = 2\mu\mu_0 \frac{b}{p} th\left(p \frac{a}{2}\right) \cdot \dot{H}_{34}^b; \quad (10)$$

$$\dot{\Phi}_3^b = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \dot{H}_{3'4'}^b; \quad (11)$$

$$\dot{\Phi}_1^c = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \dot{H}_{56}^c; \quad (12)$$

$$\dot{\Phi}_2^c = 2\mu\mu_0 \frac{b}{p} th\left(p \frac{a}{2}\right) \cdot \dot{H}_{34}^c; \quad (13)$$

$$\dot{\Phi}_3^c = \mu\mu_0 \frac{b}{p} \dot{H}_{3'4'}^c (1 - e^{-pa}). \quad (14)$$

Şəkil 2 a, şəkil 2 b və şəkil 2 c-də göstəriş sxemlərin hesabatından alınmış nəticələri cəmləsək ((4), (5), (6), (9), (10), (11), (12), (14)) ifadələrindən hər bir fazada yaranan yekun maqnit sellərini alarıq. Həmin maqnit selləri:

$$\dot{\Phi}_A = k_A \left[ 1 - \frac{\dot{F}_B}{\dot{F}_A} \frac{1}{1+b_1} - \frac{\dot{F}_C}{\dot{F}_A} \frac{b_1}{1+b_1} \right]; \quad (15)$$

$$\dot{\Phi}_B = k_B \left[ 1 - \frac{\dot{F}_A}{2\dot{F}_B} - \frac{\dot{F}_C}{2\dot{F}_B} \right]; \quad (16)$$

$$\dot{\Phi}_C = k_C \left[ 1 - \frac{\dot{F}_A}{\dot{F}_C} \frac{b_1}{1+b_1} - \frac{\dot{F}_B}{\dot{F}_C} \frac{1}{1+b_1} \right] \quad (17)$$

kimi yazılır. Burada:

$$b_1 = \frac{h + \mu\delta}{2(h + 4d + \mu\delta)a_{1a}};$$

$$k_A = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \frac{\dot{F}_A [2(h + 4d + \mu\delta)a_{1a} + h + \mu\delta]}{2[(h + 4d + \mu\delta)a_{1a} + h + \mu\delta](h + 4d + \mu\delta)},$$

$$k_B = 2\mu\mu_0 \frac{b}{p} th p \frac{a}{2} \frac{\dot{F}_B}{[(h + 4d + \mu\delta)a_{1a} + h + \mu\delta]},$$

$$k_C = \mu\mu_0 \frac{b}{p} (1 - e^{-pa}) \frac{\dot{F}_C [2(h + 4d + \mu\delta)a_{1a} + h + \mu\delta]}{2[(h + 4d + \mu\delta)a_{1a} + h + \mu\delta](h + 4d + \mu\delta)}.$$

Şəkil 1-də göstərilən üçfazlı vibrotəsirləndiricinin maqnit sistemini tədqiq edərkən  $\dot{F}_A = F_{mA}e^{j0^\circ}$ ;  $\dot{F}_B = F_{mB}e^{-j120^\circ}$ ;  $\dot{F}_C = F_{mC}e^{-j240^\circ}$  və  $F_{mA} \approx F_{mB} \approx F_{mC}$  olur.  $p \frac{a}{2}$  ifadəsi isə 50Hz tezlikdə maqnit dövrəsinin ölçülərinə uyğun 10-dan az olmur. Buna uyğun olaraq  $th p \frac{a}{2} \approx 1$  və  $(1 - e^{-pa}) \approx 1$  alınır. Beləliklə, yuxarıdakı ifadələrə daxil olan  $a_{1a} \approx 1$  olur. Burada deyilənləri (15), (16), (17) ifadələrində nəzərə alıb, bəzi çevirmələr etsək:

$$\Pi_A = \frac{3}{2} \left[ 1 + j \frac{\sqrt{3}}{3} \frac{1-b_1}{1+b_1} \right]; \quad (18)$$

$$\Pi_B = \frac{3}{2}; \quad (19)$$

$$\Pi_C = \frac{3}{2} \left[ 1 - j \frac{\sqrt{3}}{2} \frac{1-b_1}{1+b_1} \right] \quad (20)$$

ifadələrini alarıq.

Alınmış (19) ifadəsindən görünür ki, qurğunun B fazasında maqnit sisteminin qeyri-simmetrikliliyindən əlavə faz sürüşməsi yaranmır. Lakin (18) və (20) ifadələrindən görünür ki, üçfazlı vibrotəsirləndirici qurğunun maqnit qeyri-simmetrikliliyindən A fazasında müsbət faz sürüşməsi və C fazasında bununla qiyəmtəcə eyni və işarəcə əks olan əlavə faz sürüşməsi yaranır. Sonuncu ifadələrdən görünür ki, yaranan faz sürüşmələri qurğunun maqnit sisteminin həndəsi ölçülərindən asılıdır. Belə bir asılılığı aşkar etmək üçün (18) və (20) ifadələrində  $b_1$  ifadəsini nəzərə alıraq. Bu halda:

$$\Pi_A = \frac{3}{2} \left[ 1 + j \frac{\sqrt{3}}{3} \cdot \frac{h + 8d + \mu\delta}{3h + 8d + 3\mu\delta} \right]; \quad (21)$$


$$\Pi_C = \frac{3}{2} \left[ 1 - j \frac{\sqrt{3}}{3} \cdot \frac{h + 8d + \mu\delta}{3h + 8d + 3\mu\delta} \right] \quad (22)$$

ifadələrini alırıq. Buradan:

$$\begin{aligned} \operatorname{tg} \alpha_A &= \frac{\sqrt{3}}{3} \cdot \frac{h + 8d + \mu\delta}{3h + 8d + 3\mu\delta}; \\ \operatorname{tg} \alpha_C &= -\frac{\sqrt{3}}{3} \cdot \frac{h + 8d + \mu\delta}{3h + 8d + 3\mu\delta} \end{aligned} \quad (23)$$

ifadələri alınır.

Şəkil 3-də  $\alpha_A$  və  $\alpha_C$  əlavə bucaqların qiymətinin  $\frac{h+8d}{\mu\delta}$  nisbətindən asılılığı verilmişdir.



Şək. 3.  $\alpha_A = f\left(\frac{h+8d}{\mu\delta}\right)$  və  $\alpha_C = f\left(\frac{h+8d}{\mu\delta}\right)$  asılılıqları.

Şəkil 3-dən görünür ki,  $\frac{h+8d}{\mu\delta}$  nisbəti sıfıra bərabər olarsa  $\alpha_A = 11^\circ$  və  $\alpha_C = -11^\circ$  olur.

Bu nisbətin sonrakı artımında  $\alpha_A$  və  $\alpha_C$  mütənasib olaraq artır.  $\frac{h+8d}{\mu\delta} = 1$  olarsa  $\alpha_A$  və  $\alpha_C$  nin mütləq qiymətləri  $15^\circ$ -yə qədər artır. Qeyd etmək lazımdır ki, qurğunun maqnit sisteminin real ölçüləri üçün  $\frac{h+8d}{\mu\delta}$  nisbətinin qiyməti 0.3-dən artıq olmur. Buna uyğun  $\alpha_A$  və  $\alpha_C$  nin mütləq qiymətləri  $12^\circ$ -yə bərabər alınır. Bu fakt imkan verir ki, qurğunun maqnit sisteminin nüvəsinin həndəsi ölçüləri lazım olan qiymətdə seçilsin.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, maqnit sistemində yaranan və qeyd olunan faz sürüşmələrinə səbəb olan qeyri simmetriklik elektromaqnitin dərti qüvvəsinin də fazalar arasında qeyri-müntəzəm paylanması gətirib çıxarır. Bu isə qurğunun normal işləməsinə mənfi təsir göstərir. Bu təsiri aradan qaldırmaq üçün qurğunun fazalarında yaranan dərti qüvvəsini bərabərləşdirmək və onun maqnit sistemində olan qeyri simmetrikliyi yox etmək lazımdır.

- 
1. Kazimzadə R.Z. Elektrik dövrələrinin nəzəriyyəsi. Bakı: ADNA-nın nəşriyyatı, 2000, 180 s.
  2. Мамедов Ф.И., Гусейнов Р.А., Гаджисев Н.И. Определение и оценка сдвиг фаз

- в трехфазных электромагнитных устройствах от несимметричности магнитной системы. Проблемы энергетики. Баку, 2002, № 2.
3. Гусейнов Р.А., Мамедов Ф.И. Аналитическое исследование электромагнитных систем однофазных низкочастотных вибровозбудителей со сплошным магнитопроводом. Автоматизация и современные технологии, Москва, 1997, №10, с. 3-5.

## **ОПРЕДЕЛЕНИЕ ПАРАМЕТРОВ ТРЕХФАЗНОГО ЭЛЕКТРОМАГНИТНОГО ВИБРОВОЗБУДИТЕЛЯ, ИМЕЮЩЕГО МАГНИТНУЮ НЕСИММЕТРИЧНОСТЬ**

**МАМЕДОВ Ф.И., ГУСЕЙНОВ Р.А., ГАДЖИЕВ Н.И.**

Исследуется несимметричность в магнитной системе трехфазного электромагнитного вибровозбудителя. С учетом магнитной несимметричности определяются такие параметры установки, как напряженности магнитного поля и магнитные потоки. Выводятся зависимости, связывающие между собой величины дополнительных фазовых смещений, возникающих из-за несимметричности магнитной системы в каждой из фаз, с геометрическими параметрами системы.

## **DEFINITION OF PARAMETERS THREE-PHASE ELECTROMAGNETIC VIBROACTIVATOR HAVING MAGNETIC ASYMMETRY**

**MAMMADOV F.I., HUSEYNOV R.A., HAJIYEV N.I.**

The asymmetry in magnetic system three-phase electromagnetic vibroactivator is investigated. In view of magnetic asymmetry such parameters of the unit, as intensity of a magnetic field and magnetic flows are determined. The dependences connecting among themselves sizes of additional phase displacement, arising because of asymmetry of magnetic system in each of phases, with geometrical parameters of system are deduced.